

UOT 553.3/4

CƏYİRÇAY SAHƏSİNİN NƏCİB VƏ ƏLVAN METALLARA PERSPEKTİVLİYİ

A.M.İSMAYILOVA

Bakı Dövlət Universiteti

aygun46@mail.ru

Məqalədə Gədəbəy filiz rayonunun Cəyirçay sahəsinin nəcib və əlvan metallara perspektivliyinə baxılır. Aparılan tədqiqatlar nəticəsində sahə ərazisində şimal-qərb istiqamətli ($320-340^0$) qızıldışıyıcı zona aşkar edilmişdir. Bu zona hidrotermal dəyişilmiş (serisitləşmə, xloritləşmə, kaolinləşmə), doğranmış, kvarslaşmış və əzilmiş süxurlardan təşkil olunub. Bu süxurlarda nəcib və əlvan metalların yüksək miqdarda təyin olunması sahənin bu elementlərə perspektivliyini göstərir.

Açar sözlər: Cəyirçay sahəsi, nəcib və əlvan metallar, perspektivlik, hidrotermal dəyişmiş süxurlar.

Kiçik Qafqazın Gədəbəy filiz rayonu qədim zamanlardan bir çox faydalı qazıntı yataqları ilə məşhurdur və həmişə bütün dünya qeoloqlarını özünə cəlb etmişdir. Burada sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş Qaradağ mis-porfir, Gədəbəy mis-kolçedan filizi yataqları, Bittibulaq mis-mərgümüş təzahürləri və s. məlumdur (Babazadə və b., 1990, 2005, 2012). Son vaxtlar Gədəbəy filiz rayonuna maraq daha da artmışdır. Belə ki, rayonun məşhur Gədəbəy yatağında, Qaradağ-Xarxar, Cəyirçay filiz sahələrində xarici şirkətlər Azərbaycan geoloqları ilə birgə yeni işlərə başlamışlar.

Cəyirçay sahəsinə diqqət onunla bağlıdır ki, son vaxtlar burada mis-porfir, qızıl filizləşməsi müəyyən olunmuşdur. Dağ-Cəyir kəndinin şimal-şərq ucqar hissəsində şimal-qərb istiqamətli ($320-340^0$) qızıldışıyıcı zona aşkar edilmişdir. «Mərkəzi» adlanan bu zona hidrotermal dəyişilmiş (serisitləşmə, xloritləşmə, kaolinləşmə), doğranmış, kvarslaşmış və əzilmiş süxurlardan təşkil olunub.

Öldə edilmiş geoloji-geokimyəvi-geofiziki materialların analizi Cəyirçay sahəsinin sənaye əhəmiyyətli mis-porfir və qızıl filizləşməyə nəzərən perspektivli olduğuna dəlalət edir.

Cəyirçay yatağı Qaradağ filiz sahəsinin şərqi cinahında yerləşərək Cəyirçayının yuxarı axarının hövzəsini əhatə edir. Yataq rayonunun ümumi sahəsi

30-40 kv.km-dir. Yatağın müəyyən edilmiş sərhədləri: qərbdən - Xoşyal dağından 2 km şərqdən; şimaldan - Ceyir çayının sol sahilinin yuxarılarından (təxminən Səngərtəpə dağı enliyinə qədər); cənubdan - Ceyirçayın sağ sahilinin yuxarılarından (Ağkənd – Dağcəyir kəndləri xəttindən təxminən 1,5 km cənubdan; şərqdən – Niəzlı kəndi meridional xəttindən (Aritəpəsu çayının Ceyirçaya töküldüyü yer) keçir.

Sahə, nüvəsi iri (100 kv.km), orta yura (J_2bj_2) yaşlı, 5-10 km radiusda nisbətən kiçik (20-30 kv.km) müstəqil üstyura (J_3) qranodiorit və kvars-diorit intruziv kompleksləri ilə (Ceyirçay, Çaykənd, Qabaqtəpə, Daşbulaq, Almalı-Tala və Gədəbəy) əhatə olunmuş Atabəy-Slavyanca polifazalı plagioqranit plutonundan ibarət Şəmkir vulkan-plutonik kompleksinin şərq hissəsində yerləşir (Abdullayev və b., 1988).

Bu intruzivlər Atabəy-Slavyanca plutonunun ətrafında həlqə şəkilində yerləşərək Gədəbəy filiz rayonunun bir çox yataq və təzahürlərinin yerləşmələrini nəzarət edirlər (İsmayılova, 2011, 2019, Ramazanov və b., 2012). Belə bir şəraitdə Ceyirçay qrupu yataqları yerləşib. Yatağın əsas xüsusiyyətlərindən biri də odur ki, o, iki müxtəlif yaşlı və müxtəlif tərkibli intruziv süxurlar arasında yerləşib.

Yataq rayonu orta yura yaşlı vulkanogen və vulkanogen-çökmə süxurlardan təşkil olunub.

Bat mərtəbəsinin çöküntüləri andezitlərlə, andezit-dasitlərlə və onların litoklastik tufları ilə təmsil olunublar. Onlar rayonun cənub-qərb hissəsində qalıq kütlələr şəkilində çıxışlar əmələ gətirirlər. Onların qalınlığı 100-200 metrdir.

Üst bayos (porfir qatı), riolit, riolit-dasit lavaları, aqlomerat tufları, tuf-konqlomeratlar və qismən tufqumdaşlarından ibarət olub cüzi nəzərə çarpan bucaq uyğunsuzluğu ilə alt bayos çöküntülərini örtür. Onların qalınlığı 300-500 m-dir.

Alt bayos (alt vulkanogen qat) ərazinin şərq və cənub –şərq hissəsini əhatə edərək andezitlər, andezit porfiritlər və onlarla növbələşən tuf və tuflavalarla təmsil olunub.

Sahə, müxəlifliyi ilə fərqlənən bir çox magmatik əmələgəlmələrin, xüsusən də orta-turş tərkibli əmələgəlmələrin varlığı ilə səciyyələnir. Onlar morfoloji cəhətdən müxtəlif formalı iri çıxışlar, ayrı-ayrı ştokvari və daykaya-bənzər kütlələrlə təmsil olunublar. Atabəy-Slavyanca plagioqranit intruzivinin iridənəli, peqmatitbənzər satelitləri daha geniş yayılmaya malikdirdər. Onlar, öz effuziv analoqlarının (riolitlərin) içərisində yerləşərək və onları ekzokontakt boyu yararaq, hidrotermal dəyişilmiş (kvarslaşma, kaolinləşmə, serisitləşmə və buynuzlaşma) süxur zolağı əmələ gətirirlər.

Yayılma sahələrinə və yer üzərindəki çıxışlarının ölçülərinə görə növbəti əmələgəlmələr üstyura- alt tabaşır (neokom) yaşlı dioritlər, qranodioritlər və kvarslı dioritlərdir. Onlar ərazinin cənub-qərb hissəsini təşkil edərək orta yuranın bütün vulkanogen-çökmə qatını yarırlar. Buraya həm də müxtəlif tərkibli diabaz, qabbro-diabaz, qranit-porfir, andezit porfirit dayka və silləri aiddir.

Yatağın mərkəzi hissəsində (Ceyirçayın sol sahilində), uzunluğu 1,0 km eni 10-20 dən 40-45 m-ə qədər olan linzovari eksploziv brekçiya kütləsi aşkar olunub. Bu kütlə şaquliyə yaxın düşməyə malikdir. Brekçiyaların tərkibi onları yerləşdirən süxurlarla eynidir (dəyişilmiş dasitlər, riodasitlər, törəmə kvarsitlər). Qırıntıların ölçüləri bir neçə mm-dən 5-10 sm, bəzən, hətta 15-20 sm-ə qəqədərdir. İriölçülü qırıntılar daha çox üstünlük təşkil edirlər.

Yataq sahəsinin tektonik quruluşu xeyli mürəkkəb olub onun hüdudlarında xarici tərəfi ilə şimal-qərbə çevrilmiş nal formalı həlqəvi strukturların varlığı ilə müəyyən edilir. Onun ən çox əyilmiş hissəsi Ceyirçayın sol qolunun dərin dərəsi boyu keçir. Cənub-qərbə getdikcə o tədricən burularaq düzəxt forması alır. Onun əyilmiş hissəsində Ceyirçay yatağının əsas filiz kütləsi, xarici periferiyasında isə yuxarıda qeyd edilmiş eksploziv brekçiya çıxışları yerləşir. Strukturun cənub-qərb hissəsində, deformasiya qüvvələrinin boşalma sahəsində, gecyura yaşılı subvulkanik və intruziv kütlələrin çoxlu sayıda soxulmaları müşahidə olunur.

Həlqəvi struktura və bütün filizdaşıyıcı zona şimalda və şimal-şərqdə Ağkənd-Niyazlı kəndləri meridianı üzrə keçən dərinlik qırılması ilə məhdudlanır.

Sahənin mərkəzi hissəsində, Ceyirçay yaylaşısı adlanan yerdə əsasən şimal-qərb istiqamətli, ŞŞ düşümlü qırılma pozulmaları inkişaf etmişdir. Onlar, bəzi yerlərdə, yaxınlaşaraq eni 50-60 metr olan dəyişilmiş, ovulmuş, doğranmış süxur zonası əmələ gətirir və kvars damarları və kvars diorit və qranodiorit daykaları ilə müşayiət olunurlar. Bələ sahələrə əsasən qızıldaşıyıcı sulfid zonaları uyğunlaşır.

Bu qırılma pozulmaları və onları müşayiət edən zonalar şimal-qərb istiqamətində həlqəvi struktura dirənərək onun hüdudlarından kənara çıxmırlar.

Keçmiş yüzilliyin səksəninci illərinə qədər Ceyirçay sahəsində heç bir ixtisaslaşdırılmış iş aparılmamışdır. Regional elmi-tədqiqat, tematik və axtarış planalma işlərində Ceyirçayın yuxarı axarlarında hidrotermal dəyişilmiş süxurların və bu dəyişilmiş süxurlar içərisində misin törəmə minerallarının varlığı qeyd edilir. Bu baxımdan K.N.Paffenholzun işini qeyd etmək lazımdır. O, Komarovun 1839 -cu il tarixli işinə istinad edərək Ceyirçayın yuxarı axarında üç məntəqədə qızıl əlamətlərinin varlığını qeyd edir.

Bilavasitə Qaradağ yatağında kəşfiyyat işlərinin və onun şərq – Xoşyal cinahında qiymətləndirmə işlərinin aktivləşməsindən sonra, 1985-ci ildə Ceyirçay sahəsi və bilavasitə Ceyirçay yatağı sistematik olaraq öyrənilməyə başlandı (Mikayilov S.M və dig.). Qiymətləndirmə işlərinin gedişində Xoşyal məntəqəsindən 2 km şərqdə Ceyirçayın sol qolu hövzəsində damarcıq-möhtəvi mis minerallaşması daşıyan sahə aşkarlanmışdır. Sonradan bu sahə birbaşa əlamətlər cəminə görə (porfir intruzivlərinin, hidrotermal dəyişilmiş süxurların geniş sahələrinin, mis və molibdenin yüksək miqdarının, pirit oreollarının, eksploziv brekçiyaların, «kvars nüvəsinin» və s. varlığı) yüksək perspektivli sahələr sırasına aid edilərək dəqiq geoloji-kəşfiyyat işləri obyektiñə çevrilmişdir.

Ceyirçay sahəsində konsentrik şəkildə mikrodairəvi struktur deşifrə olunmuşdur. Müasir eroziya kəsilişində bu strukturun ayrı-ayrı fragmentləri qövəvari qırılma strukturları şəklində ifadə olunmuşdur. Pozulma zonalarının qalınlığı 10 m-dən 50 m-ə kimiidir. Pozulma zonalarında süxurlar hidrotermal dəyişməyə – kvarslaşmaya, kaolinləşməyə, doğranmağa məruz qalmışlar və minerallaşmışdır.

Xarici dairə bağlanmamışdır və Ceyirçay intruzivinin şərq kontaktına uyğun gəlir. Dairəvi strukturun qərb hissəsində daxili və xarici dairələrin arasında plagiokranit və kvarslı dioritlərin hesabına əmələ gəlmış törəmə kvarsitlər inkişaf etmişdir. Mis-porfir və qızıl filizlərinin yerləşməsində törəmə kvarsitlərin serisit-muskovit fasiyası əhəmiyyətli rol oynamışdır.

Ceyirçay dairəvi strukturunun daxili hissəsində törəmə kvarsitlərin inkişaf etdiyi sahələrdə geofiziki anomaliyanın (ÇP 10%-ə kimi), mis və qızılın geokimyəvi anomaliyasının olması bu sahənin qızılı yüksək perspektivli olmasından xəbər verir.

Aparılan son tədqiqatlar nəticəsində Ceyirçay sahəsində bir neçə minerallaşma sahələri müəyyən olunmuşdur. Geniş çeşidli mineraloji və laboratoriya tədqiqatları aparılmadığına görə burada çöl şəraitində aparılan müşahidələrə üstünlük verilir. Qeyd etmək lazımdır ki, sahədə ümumən pirit, xalkopirit, xalkozin, bornit, malaxit, azurit mineralları yayılmışdır. Karbonat və gipsə nadir hallarda rast gəlinir. Barit və maqnetit mineralları istisna hallarda müşahidə olunur.

Yer səthinə çıxan minerallaşma sahələri üç əsas formada təzahür edirlər:

- Süxurlarda yayılmış filiz mötəviləri;
- Catlar boyu yerləşən minerallaşma;
- Hidrotermal damarlarda müşahidə olunana minerallaşma.

Pirit sahədə yayılmış əsas mineraldır. Qaradağ filiz yatağını məhdudlaşdırıran şərq və şimal-cənub istiqamətli qırılmalar boyu hər yerdə müşahidə olunur. Sahənin yer səthinə çıxmış hündür yerlərində pirit adətən aşınır və ya limonitləşib. Onlar süxurlarda ümumi yayılmadan başqa çatlar boyu təmərküzləşərək, damarcıq formasında da müşahidə olunurlar. On çox dəyişmiş turş mənşəli vulkanik süxurlarda onların yığımlarına rast gəlmək olur. Sahədə pirit minerallaşmasının əsas üç təzahürü qeyd olunub:

-Haçadağ dağının cənubi şərq yamacında və Ceyirçayın birinci sol qolu boyu yer səthinə çıxan süxurlarda;

-Ceyirçayın sol sahilində, yamac boyu şimal-şərq-cənub-qərbə istiqamətlənmiş qovşaqda;

-Aztəpəçay boyu uzanan süxurlarda.

Piritle yanaşı misin xalkopirit, bornit, xalkozin, malaxit və azurit mineralları müşahidə olunur.. Xalkopirit nadir hallarda rast çəlinir. Süxurlarda tək-tək dənələr şəklində, hidrotermal damarlarda isə aqreqat şəklində səpələnmiş xalkopirit dənələri piritlə birlikdə Aztəpəçayın vadisində, güclü dəyişmiş vulkanik süxurlarda və Qaraqoyunu kəndinin şimalından keçən çayın sağ qolu

boyu açılan sūxurlarda müşahidə olunur. Yalnız Dağcayır kəndinin şimalı-qərbində, Ceyirçayın sol qolunda yerləşən təzahürdə xalkopirit qranitlərin içində aşkar olunub. Səngərtəpə dağının cənub-şərqində, dasitlərdə qızıldaşıyan kvars damarlarında möhtəvi xalkopirit dənələrinə də rast gəlinir. Ceyirçay ərazisinin şimal şərq kənarında və Dağcayır kəndinin şərqindəki bazaltlarda hidrotermal kvars- hematit damarlarında xalkopiritlə bornit aqreqatları müşahidə olunur. Misin törəmə mineralları, yer səthindən götürülmüş bütün nümunələrdə aşkar olunub (Şəkil 5.3, 5.4). Qaradağ sahəsinin periferik hissələrindəki çatlarda xalkozin və xalkopirit mineralları müşahidə edilir. Hidrotermal damarlarda bornit xalkopiriti müşayiət edilir. Misin törəmə minerallarından malaxit geniş yayılıb, azurit onu müşayiət edir və əksər hallarda porfirli daykalarda müşahidə olunur. O çatlarda səpələnmiş və ya yaxma şəkilində görünür. Onun ən səciyyəvi çıxışları Qaradağ dağının cənub ətəyində, Haçadağ dağının qərb yamacında və Səngərtəpə dağının cənubunda aşkarlanıb.

Dağcayır kəndinin şimal-qərbində Ceyirçay vadisinin sol qanadının kənarında 30 sm qalınlığında maqnetitli milonit zonası aşkar olunub. Həmin hissənin yalnız bir blokunda hematitli skarnlara təsadüf edilib. Şimalı-qərb - cənubi-şərq istiqamətli, qalınlığı 40–60 sm olan kvars-limonit-barit saxlayan hidrotermal zona Dağcayır kəndinin şimalında Ceyirçayın sağ sahilində aşkarlanıb. Ceyirçay ərazisində üç əsas filiz təzahürü aşkarlanıb: Ceyirçay boğazında, Dağcayır kəndinin şərq hissəsində və Səngərtəpə dağının cənub şərq hissəsində. Qalınlıqları 60 sm -ə çatan, kvarsdan ibarət damarlar, bəzi hallarda boşluqlar, kvars kristallarının aqreqatları və limonitlə doldurulublar. Nadir pirit və bəzi hallarda, səpələnmiş xalkopirit dənələrinə rast gəlinir. Qızıl saxlayan kvars damarları Səngərtəpə dağının cənubi-şərq hissəsində rast gəlinərək, istiqamətləri şimaldan cənubadır, yatişları isə qərbədir.

Son zamanlar sahədə dağ-qazma, geofiziki və geokimyəvi işlərin müşayiətilə 1:10 000 miqyasında axtarış işləri aparılmışdır. Ceyirçay yatağı da daxil olmaqla axtarış işləri 80 kv.km ərazini əhatə etmişdir. Planalma quyuları da nəzərə alınmaqla ümumi həcmi 7079,0 pm olan 28 quyu qazılmışdır.

Hesabat məlumatlarına görə, yatağın qərb hissəsində mürəkkəb ştokabenzer kvars-diorit-porfirit kütləsi (kiçik intruziv) aşkar olunub. Intruziv kütləsinin ölçüsü təxminən 1,0 kv.km-dir. Filiz zonasını yerləşdirən tektonik blok qərb - şimalı-qərbən və şərqi qırılma zonaları ilə hüdudlanıb. Zonanın uzunluğu 3,5 km, eni – 50-100 m dən 150-200 m-ə qədərdir. Zonanın düşməsi $\text{SQ} < 80-90^0$ -dir. Zona 251 və 259 №-li quyularla bütün qalınlığı boyu öyrənilib. 259 №-li quyuda zonanın asılı qanadında iki kern sinaqlarında (4,0 m qalınlıqlı), miqdari 1 q/t olan qızıl aşkar edilib. Zonada misin miqdarı 0,10-0,23% hüdudlarında tərəddüt edir.

«Analitik icmala» görə, sahənin şimal-şərq cinahında filiz zonası 328 və 267 №-li quyularla kəsilib. 267 №-li quydandan, götürülmüş kerna sınağında miqdari 0,42 q/t miqdarda qızıl müəyyən edilib (yer səthindən təxminən 120 m dərinlikdə).

Qazılmış quyulara istinadən, filiz kütləsi mürəkkəb ştokverk formasına malikdir. O, 260;264; 330;262 və 263 №№-li quyularla 300x400 m qeyri-bərabər şəbəkə üzrə açıllaraq ilkin hüdudlandırılıb. Hüdudlandırılmış intervalda filiz kütləsinin uzunluğu 1000 m-ə yaxın, orta eni 200 m, orta qalınlığı isə 33,8m dir (10-68m). Bu quyulara əsasən və misin 0,356% orta miqdarı ilə S₂ kateqolriyası üzrə ehtiyatlar, 407 min t miqdardında, proqnoz rersursları hesablanıb. Filiz damarcıq və damarcıq-möhtəvi teksturalı olub pirit, xalkopirit və molibdenitlə təmsil olunub. Həmçinin xalkozin və melnikovit qeydə alınıb.

Ceyirçay sahəsində əsas filiz kütləsindən başqa misin 25-dən artıq minerallaşma punktları vardır (əsasən misin törəmə mineralları). Bunlar əsasən sahənin cənub-şərq hissəsində yerləşirlər. Onlar yanaşı yerləşmiş qırılmalar boyu inkişaf etmiş az-orta qalınlıqlı (0,5-20 m), 500 m-ə qədər uzunluğa malik minerallaşmış xətti zonalardan ibarət olub sporodik olaraq öyrəniliblər.

1999-cu ildən başlayaraq Ceyirçayın sağ qolu olan Arpadərəsi çayının hövzəsində Ceyirçay sahəsinin cənub-cənub-şərq hissəsində məxsusi qızıl və qızılsaxlayan kompleks filizlərin aşkar edilməsi məqsədilə qızılı ixtisaslaşdırılmış axtarış işləri aparılmışdır (Bəşirov T.Q.).

Cədvəl

«Mərkəzi» qızıldışıyıcı zonanın sınaqlaşdırılmasının əsas parametrləri

Sıra №№	Sınağın götürülmə yeri	Sınaqlaşdırılmış interval, m	Qalınlıq, m	Miqdar, q/t	
				Au dan-dək	Ag dan-dən
1	Xəndək-3 Orta:	19,0-21,1	2,1	1,0-1,0 1,0	8,0-10,0 8,6
2	Çıxış №3 Orta:		3,7	8,0-25,0 6,1	6,0-72,0 15,9
3	Xəndək -29 Orta:	16,2-29,6	14,8	0,8-9,0 1,4	5,2-12,8 7,4
4	Xəndək-30 Orta:	6,0-9,0	3,0	1,0-1,2 1,1	6,4-6,8 6,6
5	Xəndək-34 Orta:	46,5-58,5	10,7	0,6-4,4 2,1	5,6-18,8 10,1
6	Xəndək-40 Orta:	19,5-26,7	7,2	1,0-6,6 2,5	3,2-10,4 8,9
7	Xəndək-62 Orta:	2,0-9,0	7,0	6,0-33,2 6,9	12,0-29,0 10,5
8	Quyu №3 Orta:	17,0-21,0	4,0	1,6-10,0 6,9	5,2-13,6 10,5

Qeyd edilmiş misporfir qatından başqa, Ceyirçay sahəsinin cənub-qərb hissəsində qızılı ixtisaslaşdırılmış axtarış işləri aparılmışdır. Dağ-Ceyir kəndinin şimal-şərq ucqar hissəsində şimal-qərb istiqamətli (320-340°) qızıldışıyıcı zona aşkar edilmişdir. «Mərkəzi» adlanan bu zona hidrotermal dəyişilmiş (serisitləşmə, xloritləşmə, kaolinləşmə), doğranmış, kvarslaşmış və əzilmiş sükur-

lardan təşkil olunub. Bütün uzanması boyu (2 km-ə yaxın) kvars diorit daykası ilə müşayiət olunan zonanın qalınlığı 40-70 m-ə çatır. O $60-70^0$ < altında cənuba düşür. Yüksək miqdarda qızılı olan kvars özəyinin varlığı qeyd olunur. Çıxışlarda aparılmış sınaqlaşdırma nəticələrinə görə (13 sınaq) 4,5 m orta qalınlığa qızılın orta miqdarı 3,06 q/t müəyyən edilib. 3 №-li quyu təxminən 20 m dərinlikdə 4 m qalınlığa malik zona kəsmişdir. Bu zonada qızılın orta miqdarı 6,9 q/t müəyyən edilmişdir. 1,5 km cənuba doğru daha bir oxşar zona aşkarlanmışdır. Bu zona quyu ilə 90 m dərinlikdə kəsilmişdir. Bu zonada 2,5 m qalınlığa qızılın miqdarı 1,2 q/t müəyyənləşdirilmişdir.

Beləliklə, tədqiqat sahəsinin hər yerində səthə yaxın olan süxurlarda hidrotermal dəyişmələr müşahidə olunur. Potensial resursların qiymətləndirilməsi üçün oksidləşmə və aşınma prosesləri mühüm və önəmlidir. Əksər ərazilərdə bu prosesslər üst-üstə düşür. Bu proseslərin inkişafı, kəşfiyyat quyularının ker-nini sənədləşdirərkən və laboratoriya analizlərinə baxış keçirərkən aydın görünür. Oksidləşmiş zonalarda süxurlar turş mənşəli vulkanitlərin parçalanması nəticəsində əmələ gələn gilli mineralların inkişafına görə (kaolinləşmə) səciyyələnirlər və buna görə də burada onlar bəyaz rəngə boyanırlar. Kəsilişin aşağı hissəsinə doğru dəmir hidrooksidlərinin mövcudluğu sementləşmə zonasının sərhədlərinə yaxınlaşmasına dəlalət edir. Bu zonada (sementləşmə-törəmə sulfid zənginləşməsi) əhəmiyyətli filiz minerallaşmasının təmərküzləşməsi, aşınma zonasından fərqli olaraq kəskin miqdarda artır.

ƏDƏBİYYAT

1. İsmayılova A.M. Qaradağ filiz-maqmatik sisteminin mis-porfir yataqlarının yerləşmə xüsusiyyətləri və zonallığı: geol.-min. elm. fəls. dokt..... dis. avtoref., Bakı Dövlət Universiteti, Bakı, 2011, 25 s.
2. İsmayılova, A.M. Qaradağ filiz-maqmatik sistemi və mis-porfir yataqlarının yerləşmə xüsusiyyətləri, zonallığı (Kiçik Qafqaz)" Bakı: Ləman Nəşriyyat Poliqrafiya MMC, 2019, 192 s.
3. Абдуллаев Р.Н., Мустафаев Г.В., Мустафаев М.А. и др. Мезозойские магматические формации Малого Кавказа и связанное с ними эндогенное оруденение. Баку: Элм, 1988, 158 с.
4. Баба-заде В.М., Абдуллаева Ш.Ф. Благороднометальные рудно-магматические системы. Баку: Бакинского Университета, 2012, 276 с.
5. Баба-заде В.М., Махмудов А.И., Рамазанов В.Г. Медно- и молибден-порфировые месторождения. Баку: Азернешр, 1990. 375 с.
6. Баба-заде В.М., Рамазанов В.Г. и др. Минерально-сырьевые ресурсы Азербайджана. Баку: Озан, 2005. 808 с.
7. Рамазанов В.Г., Роберт Мориц, Каландаров Б.Г. и др. Месторождения благородных и цветных металлов Кедабекского рудного района, перспективы их поисков // Вестник Бакинского Университета. Серия естественных наук, 2012, №3, с.117-133.

ПЕРСПЕКТИВНОСТЬ ДЖАГИРЧАЙСКОЙ ПЛОЩАДИ НА БЛАГОРОДНЫЕ И ЦВЕТНЫЕ МЕТАЛЛЫ

А.М.ИСМАИЛОВА

РЕЗЮМЕ

В статье рассматриваются перспективность Джагирчайской площади Кедебекского рудного района на благородные и цветные металлы. В результате проведенных исследований обнаружены золотоносные зоны северо-западного ($320\text{-}340^{\circ}$) направления. Это зона состоит из гидротермально измененных (серicitизация, хлоритизация, каолинизация), раздробленных, окварцованных и перемятых пород. В этих породах обнаружены высокие содержания благородных и цветных металлов, что показывает о перспективности изученной площади на эти элементы.

Ключевые слова: Джагирчайская площадь, благородные и цветные металлы, перспективность, гидротермально измененные породы.

PROSPECTS OF JAGIRCHAY AREA FOR NOBLE AND NON-FERROUS METALS

A.M.ISMAILOVA

SUMMARY

The article discusses the prospects of the Jagirchay area of the Kedebek ore district for precious and non-ferrous metals. As a result of the studies, gold-bearing zones of the north-western ($320\text{-}340^{\circ}$) direction were discovered. This zone consists of hydrothermally altered (sericitization, chloritization, kaolinization), crushed, silicified and crushed rocks. High concentrations of precious and non-ferrous metals were found in these rocks, which indicates the prospectivity of the studied area for these elements.

Key words: Jagirchay area, noble and non-ferrous metals prospect, hydrothermally altered rocks.